



## [Grcstan dalr, Trkiyd iqtidar-mxalift bir-birini qrr. nki onlarn ihmam liyev](#)

Ne gndr Grcstanda millt tkib klr hkmtin qulan axtarr. Parlament sdrinin qulan burdular, sonra da .qulandan tutub atdlar bayra

O da qulann qorxusundan istefa verdi. ndi d deyirlr ki, DN risinin d qulan . dartmaq lazmdr. Bu hmin G&uuml;rc&uuml;standr ki, vaxt var idi, Azrbaycanda camaat deyirdi ki, , ehtiyatl olun e, G&uuml;rc&uuml;stann g&uuml;n&uuml;n qalarq birdn. ndi is G&uuml;rc&uuml;stan ninki demokratiyada, r&uuml;vtxorluu mhv etmkd bizdn qabaa ke&ccedil;ib, &uuml;stlik xaql demokratiyadan lav m&uuml;bariz olduqlarn da n&uuml;mayi etdirir. ndi b&uuml;t&uuml;n .d&uuml;nyann g&ouml;z&uuml; G&uuml;rc&uuml;standadr

Bu yandan da digr qonumuz T&uuml;rkiy demokratiya n&uuml;mayi etdirir. stanbulu "kapmaq" urunda iqtidar-m&uuml;xalift bir-birinin tini yeyir. Demli, bundan vvlki se&ccedil;kilrd m&uuml;xalift &ndash; mamolu qlb qazanmd, .amma iqtidar n yapdsa se&ccedil;kilrin yenidn ke&ccedil;irilmsi qrar verildi Demli, rdoann bir Binli Yldrm var, ldrm s&uuml;rttil kiinin babakanlqdan &ccedil;xarb mclis baqan edir, ordan da g&ouml;t&uuml;r&uuml;b stanbula "s&uuml;rg&uuml;n" elyir. Bir dn Binli kiiy o boyda T&uuml;rkiy yer tapa bilmyir. Demokratiya buna deyrlr bax. mamolu deyir ki, rdoan kimdir ki, mn he&ccedil; onun qapsn tamram. stanbulun "babas" &ouml;z&uuml;mm. rdoan da &ouml;lkd birinci adam olduu v qanun ola bilmediy &uuml;&ccedil;&uuml;n m&uuml;vafiq orqanlara iltimas edib ki, bs nticlr yenidn baxlsn, arada qeyri- d&uuml;r&uuml;st ilr ba vermidir. M&uuml;vafiq orqanlar da rdoann bandas olmad &uuml;&ccedil;&uuml;n onun yalvarlarn nzr alb yenidn se&ccedil;kiy qrar .veriblr

ndi glin Azrbaycana baxn. Biz n G&uuml;rc&uuml;stanq, n T&uuml;rkiy. G&uuml;rc&uuml;standak bundan vvlki demokratiya da, indiki xalq zmi v iradsi, qorxmazl da bizd yoxdur. T&uuml;rkiyd ba vern hadislr d bizd ba ver bilmir. &Ccedil;&uuml;nki bizd T&uuml;rkiy olduu kimi bir d&ouml;vlt, bir d&ouml;vlt ba&ccedil;s, bir d d&ouml;vlt qanunu yoxdur. Bizd bunlarn .&uuml;&ccedil;&uuml; d bir adamdr

Bunun da lbtt sbbi var. El bilirsiniz ki, G&uuml;rc&uuml;standa xalqn h&ouml;k&uuml;mti qzblnib ayann altna almas, T&uuml;rkiyd gedn proseslr he&ccedil; ndn meydana &ccedil;xb? Yox, &ccedil;&uuml;nki bu &ouml;lklrd - Ziyaft sgrov &ndash; demikn, ihmam liyev kimi lider yoxdur. G&ouml;r&uuml;n hans d&ouml;vltin ba&ccedil;s DN risini idn g&ouml;t&uuml;r&uuml;b &ouml;z yannda TX-nin katibi tyin ed bilir. Hans prezident DTX-nin ba&ccedil;sn M&uuml;dafi Snayesi naziri tyin ed bilir? Hans prezident &ouml;iksind ?d&ouml;rd generala bu c&uuml;r etimad edir

Yeri glmikn deyim ki, ermni mtbuatnn G&uuml;rc&uuml;standak hadislr Azrbaycan izinin olduunu deyib. Bdbxt olu, o msld deyir e, ke&ccedil;lin drman olsayd birinci &ouml;z bana yaxard. gr G&uuml;rc&uuml;standak hadislri Azrbaycan h&ouml;k&uuml;mtinin t&ouml;rtdiyi iddia edilirs inandrc deyil. &Ccedil;&uuml;nki bizim h&ouml;k&uuml;mt, hakimiyyt qdr tmbi, passiv, bacarqsz, yaramaz ikinci hakimiyyt blk d yoxdur. Bu hakimiyyt dvquu kimi ban yerin dibin soxub, Allahndandr ki, yaxnlnda bir hadis ba vermsin. Sonra da &ccedil;xb d&uuml;nyaya &ccedil;atdrsn ki, biz qonuluumuzdak

bütün dörtlü sülh asayıin, min-amanın trfdaryq. gr bu id Azrbaycan xalqının barmann olduu iddia edilirs onu da dedik, .keccedil; -drman mslisi

Sadc bu aydın kümüküm; ordan glir ki, bizim yazq millt keccedil;n df Gümüm;rcüm;standak prezident seccedil;kilrind d sln azrbaycanlı olan bir nfr namızd olmasyla özlerin toxraqlıq vermidilr. Tsvvuum;r edin ki, ölksind hakimiyyet d, iqtidara da, seccedil;kilr tüm;puum;rüb itirak etmyn insanlar Gümüm;rcüm;standa kimin prezident olmasın dörd gümüm;zler oturub gümüm;zlyirdilr. Bilirdilr ki, orada azrbaycan silli bir nfr prezident olsa glib bunların bana tac qoymayacaq. Sadc öz balarndan, taclarndan, ahlarndan xeyir örmyn insanlar bel etmek özlerin tslli verirdilr. ndi ermnilr d bu chtdn istyirlr Gümüm;rcüm;stan .hadislerini biz balasnlar